



Rəhman SALMANLI,  
Tədqiqatçı-jurnalist

(əvvəli ötən sayımızda)

*Bütün bnlara baxmayaraq erməni silahlı birləşmələri müsəlman əhalisine göz verib-işiq vermirdilər. Bakidan, İravan və Zəngəzur qəzalarından başlayan qırğıının dalğası Lənkərəndan, Qubadan, Şamaxidən, Göyçaydan, Salyandan ötərək Qarabağın, Gəncəbasarın da az qala altını üstüne çevirəcəkdi. Daşnaklar kəndlərə hücum edəndə qocaya, qariya və uşağa rəhm etmədən qılıncdan keçirir, evləri qarət edir, sağ qalanları xüsusi qəddarlıqla, işgəncələrlə qətl yetirir, od vurub kəndləri xarabazarlıqça çevirirdilər ki, müsəlmanlar qorxudan bir də bu yerlərə ayaq basmasınlar. Göyçay-Qaraməryəm istiqamətində qırğınlardan törədən bolşevik-erməni ordusu tezliklə Yevlax işgal etməklə Dağlıq Qarabağda döyüşlər aparan erməni silahlıları ilə birləşməyə can atıldılar. Tarixi mənbələrin yazdığınına görə, Tiflisdə yaradılan Qafqaz hökuməti Azərbaycan nümayəndələrinin təkidi və təcəbbüsü ilə Müsəlman ordusu adı altında birlinci 'tatar süvari alayı'nın qalıqlarından yüksəmək icinci süvari alayı, bir gürcü piyada bölgüsü və bir Gəncə topçu batareyasından ibarət kiçik bir dəstə təşkil edərək düşmən qarşısına göndərmişdi. Lakin müharibənin qaya-qanunlarına əməl etmək istəməyən könüllülərlə təpədən dirnağadək silahlılaşmış ermənidəşnakların qabağını almaq mümkünüsüz idi. Qarabağ erməniləri azərbaycanlıları qılıncdan keçirməklə, onların yaşayış yerlərini yandırıb külə döndərməyi, bundan sonra Bakı, Şamaxı, Göyçay əhalisini qılıncdan keçirərək Gəncəbasara doğru istiqamət götürən erməni ordu hissələri ilə Yevlaxda birləşməyi qarşılara məqsəd qoymuşdular.*

Yaxşı ki, Azərbaycan hökumətinin xahişi ilə 1918-ci il mayın 24-də Nuru paşa və Mürsəl paşanın rəhbərliyi ilə türk qoşun hissələri iyulun 12-də Yevlaxa gəldi. Türkiye ordusunu, onun komandanı Fəruq Nuru paşanı Yevlax və Gəncə də böyük sevincə qarşılıdlar. Onun gəlininə alqışa layiq nitqlər söylədilər.

Yevlax dəmir yolu vəzgəlində və Qarxun kəndində M.Ə.Rəsulzadənin və Nuru paşanın rəhbərliyi ilə təntənəli yığıncaq keçirilir. Dəmir yolu vəzgəlində Nuru paşa ətraflı çıxışının sonunda türk qövminə məqsədli şəkildə yönənlən bu işgəlin qarşısını almaq üçün camaatı səfərbər etməyi, könüllülərin sayını artırmağı, əlavə ordu qüvvələri gələnə qədər duruş getirməyi, ən başlıcası, Kürün körpüsünü nəyin bahasına olursa-olsun əldən verməməyi ciddi tövsiyə edir və çıxışını "Biz bura dönməyə yox, ölməyə gəlmışik. Qəlebə bizimlə olacaq!" sözləri ilə tamamlayır.

Bu yığıncaqlarda Qazanpapaq Məhəmməd də iştirak edirdi. O, bəylərin, dəstəbaşılı-

rın oturduğu yerdən əlini qaldırıb söz alır:

- Mən sizinlə raziyam. Öz dəstəmle 115-ə yaxın adamla Bərdə, Ağdam, Tərtər ərazisində bu işləri öz üzərimə götürürəm...

Nuru paşa çönüb yanında eyleşen Qarxunlu Əşref bəyə:

- Yaman ötkəm danışır - deyib, onun kimliyi ilə maraqlanır.

- Qazanpapaq Məhəmməd-

müşü dəstəkli naqanını özüm bağlayacam belimə.

*Bu zaman Qazanpapaq Məhəmməd darduğu yerdə dillənir:*

- İsgəndər əmi, o sözü bir də təkrar ele.

*Otryad rəisi görür ki, Qazanpapaq Məhəmməd gümüşü dəstəkli naqan da əlində, ona çox diqqətlə baxır. Bu dəfə qorxusundan dili topuq vura-vura deyir:*

qarşısını almaq üçün respublika Xalq Daxili İşlər Komissarı Mir Cəfər Bağırov tez-tez Yevlaxda, Bərdədə, Tərtərə, bir sözlə günlərlə Qarabağın müxtəlif qaynar nöqtələrində olurdu. Bölğədə hansı rayonda, hansı kənddə olmasından asılı olma-yaraq, axşamları çox gizli şəkil-də Ağdamda sayılıb-seçilən Camal bəyin evinə gəldi, gecəni burada qalırdı. Bir dəfə Mir Cə-

nasibətləri gərginləşdirməmək üçün sakitcə geri dönürələr.

\*\*\*

Bərdə əhalisi XI Qızıl Orduya qarşı vuruşmağa hazırlaşır behanəsi ilə bolşeviklərin axşam şəhəre hücum edib, evləri qarət edəcəklərini, qırğın törədəcəklərini eşidən Qazanpapaq Məhəmməd öz dəstəsi ilə güntədan sonra ikibir-üçbir gəlib rayon mərkəzindəki "İmamzadə"

## Repressiya qurbanları

### "Mənə İranda Şirin oğlu Məhəmməd, Qarabağda Qazanpapaq Məhəmməd deyərlər..."

dir, özü də çox mərddir...

Qazanpapaq Məhəmməd danışdıqca Nuru paşa başını asta-asta yelləyib məmənunuğunu bildirəndə Qazanpapaq Məhəmməd:

- İcazənizlə iclasdan sonra, bu barədə sizə öz təkliflərimi daha ətraflı bildirərem.

İclasdan sonrakı görüşdə Qazanpapaq Məhəmməd söz verir ki, əlavə yerli qüvvə toplamaqla Bərdədən Laçına qədər ərazidə ermənilərə qarşı necə lazımdır vuruşacaq.

Belə də oldu, Qazanpapaq Məhəmməd türk qoşunlarının tərkibində gecəli-gündüzlü Qarabağın kəndlərində daşnak silahlı birləşmələrinə qarşı vuruşdu. Azərbaycan Xalq Cumhuriyyəti zamanında da Gəncə Müsəlman Komitəsinin Bərdə könülli özünü müdafiə bölgünün komandiri kimi erməni terroruna və bolşevik təbliğatına qarşı mübarizəsinə davam etdirdi.

1920-ci ilin aprelində Azərbaycan XI Ordu tərəfindən işgal ediləndə ermənilər daha da fəllaşdırılar. Bir yandan da Həribi İnqilab Komitəsi yeni quruluşu qəbul etməyen müsavatçıları, milətçiləri və qaçaqları axtarırılar. Bu vaxt Bərdədə otryad komandiri olan İsgəndər Qarabağiyə çuğul xəbər verir ki, Qazanpapaq Məhəmməd Əyricədə dostu Qulunun evindədir. O da tez atlanıb bir neçə nəfərlə gedir Qazanpapaq Məhəmmədi tutub Bərdəyə gətirsin. Evi mühasirəyə alanda Qazanpapaq Məhəmməd çay süfrəsi arxasında əyləşmişdi.

*Səsə bütün kənd Qulunun evinin qabağına yığılır. İsgəndər Qarabağı də küçədə camaatın arasında ağayana var-gəl edir-mis.*

*Qazanpapaq Məhəmməd səsə-küyə artırmaya çıxanda baxır ki, camaat arasında özünü qəhrəman kimi göstərmək istəyən otryad rəisi deyir:*

- Mən İsgəndər Qarabağı Axtarıram o Qazanpapağı.

*Ətrafindəki kənd sakinlərin-dən biri soruşur:*

- İsgəndər əmi, neyləyir-sən onu?

*Otryad rəisi əlini havada yel-də-yellədə deyir:*

- Onun atasını yandırif, gü-



QAZANPAPAQ MƏHƏMMƏD  
(1924-cü il)

- Mən İsgəndər Qarabağı  
Olmuşam zəmanə qurumsa-ğı.

(Bax, „Qarabağ: Folklor da tarixdir“, Bakı, 2014, səh. 47-48).

Qazanpapaq Məhəmməd ya-vaş-yavaş ona yaxınlaşanda iki dizini yerə qoyaraq imdad dileyən otryad rəisinin boyunu bərabəri kitelindən yapışb ayağa durğuzur. Bir camaata baxır, bir də cüce kimi bürüşən otryad rəsine, deyir:

- Bu dəfə səni bu camaata bağışlayıram, amma bir də qabağıma çıxsan...

Bunu görən otryadçılar İsgəndər əmidən qabaq yol alırlar gəldikləri səmtə, otryad rəisi də onların arxasında.

Qarabağda yeni quruluşa qarşı ardi-arası kəsilməyən kəndli üşyanları və iğtişaşların

fər Bağırov dostu Camal bəyin evində olanda ağdamlı qaçaqlar onu aradan götürmək qərarına gəlirlər.

Camal bəy çox hörmətli və xeyirxah adam olduğundan qaçaqlardan biri bu məsələyə yox deyə bilmədiyindən yaxın adamlarından bəyə xəbər çatdırır ki, "Kişini evdən çıxartsınlar".

Camal bəy baxır ki, qonağı tekbaşına qoruya bilməyəcək. Təcili Bərdəyə Qazanpapaq Məhəmmədin üstünə adam göndərir. O, dostunun sözünü yera salır, bir neçə adam götürüb Ağdama gəlir.

Gecədən xeyli keçmiş basqına gələn qaçaqlar mülkün yaxınlığında Qazanpapaq Məhəmməd qarşılaşırlar. O, dostu Camal bəyin xahişi ilə gəldiyini söyləyir. Qazanpapaq Məhəmmədi yaxşı tanıyan qaçaqlar mü-

məscidində gizlənir. Şər qarşıdan sonra Bərdəyə doğru irəliləyən əksəriyyəti ermənilər dən ibarət ordu əsgərlərindən qırğınları qırır, qıra bilmədiklərin də Yevlaxa kimi qovurlar.

Sağ qalan əsgərlər bir gün sonra Bakıdan gələn əlavə qüvvə ilə Yevlaxda birləşərək təzədən Bərdəyə hücum edirlər. Ordu Bərdəni zəbt edərək Xankəndi istiqamətində hərəkət edəndə Ləmbəran kəndi yaxınlığında ciddi müqavimətə rast gelir. O vaxt bu kənddə 1000-dən çox ev var idi. Müdafiəni təşkil edən kəndin aqsaqqalı Cəmil bəy (tanınmış dövlət və ictimai xadim Əliş Ləmbərənskinin atası) idi.

Cəmil bəy həkim idi, ali tibb təhsilini Peterburqda almışdı. Dünyada gedən ictimai-siyasi hadisələrdən və bolşeviklərin ri-yakarlığından yaxşı xəbərdar idı.

Onun rus memurları və çar əyanları yanında da sözü keçərli idi. Peterburqlu dostlarının köməyi ilə Nikolay hökumətinin Tiflis canişinliyindən icazə alaraq kənddə öz hesabına dördşinli rus-tatar məktəbi açmışdı, məktəbə Peterburqdan təcrübəli rus dili müəllimi də dəvət etmişdi. Müəllimin əməkhaqqını da özü ödəyirdi.

*Cəmil bəy Qazanpapaq Məhəmmədən çoxdan dost idid. Əsgərlər nə qədər cəhd etsələr də camaatin müqavimətini qıra bilmirlər. Mühasirədə olan ləmbəranlıların inadkarlılığını xəbər tutan respublika xalq daxili işlər komissarı Mir Cəfər Bağırov Bərdəyə gəlir. Bunu eşidən Qazanpapaq Məhəmməd Mir Cəfər Bağırovun yaxın dostu, Ağdam rayonunun sayılın mülkədarlarından Camal bəy Mirzəyevə xəbər göndərir ki, məni Mir Cəfər Bağırovla görüşdü, bu məsələni qırğınsız həll edim.*

*Camal Mirzəyev bir gün sonra görüşü təşkil edir. Qazanpapaq Məhəmməd M.C.Bağırovla görüşüb təkliflərini verir, məsələni konkret həll etmək üçün bir gün vaxt istəyir. Lakin M.C.Bağırov ona inanmadığını bildirir və sonda bir şərtlə razılıq verir: "Sənində üç nəfər hökumət adımı gedəcək - biri sağında, biri solunda, biri də arxada, əgər deyin kimi olmasa..."*

ardı gələn sayımızda